

## Bilig-Türk Dünyası Sosial Elmlər Jurnalı (rəyçi olmaq üçün qeydiyyat qaydası)



“[Makale Yönetim Sistemi](#)”nə daxil olaraq “[Yeni üyelik](#)” bəndini klikləyin elektron poçt ünvanınızı, şifrənizi, ad, soyadınızı və sistemin göstərdiyi kodu daxil edin;

1. İstifadəçi adı və şifrənlə sistemə daxil olun (əgər istifadəçi adınız yoxdursa yuxarıda göstərilən şəkildə qeydiyyatdan keçin);

2. Profilim menüsünü seçin və təqdim olunan seçimlərdən “Düzenle” butonunu klikləyin;

- İlk hissədə sistemin tələb etdiyi məlumatları daxil edin (ad, soyad, elektron poçt ünvanı, ünvan, telefon, tərcüme-yi-hal) “Kaydeti” klikləyin;
- İkinci hissədə dosentlik istiqamətinizi, tədqiqat sahənizi seçin və açar sözləri daxil edin;

Arkeoloji  
Bilgi Belge Yönetimi  
ÇEKO  
Coğrafiya  
Eğitim  
Felsefe  
Filoloji  
Güzel Sanatlar  
Hukuk  
İktisat  
İletişim  
İşletme  
Kamu Yönetimi  
Kütüphanecilik  
Maliye  
Psikoloji  
Siyaset Bilimi  
Sosyoloji  
Tarih  
Turizm  
Uluslar arası ilişkiler

- Aşağı hissədə olan “Hakem olmak ister misiniz?” sualına “Evet” cavabını verin və “Kaydet”i klikləyin;

Çalışma Alanı	
Doğum Yılı	Seç
*Doğum Yılı	
Bilin Dalı	
Seç	▼
*Bilin Dalı	
İlgili olduğu alanlar (en fazla 3 öğe giriniz)	
*İlgili olduğu alanlar (en fazla 3 öğe giriniz)	
<input type="button" value="Kaydet"/>	

---

Hakemlik Talebi Durumu	
Hakem olmak ister misiniz?	<input type="radio"/> Evet <input type="radio"/> Hayır
<input type="button" value="Kaydet"/>	

- Jurnalın redaktoru məlumatlarınızı təsdiqlədikdən sonra Rəyçi olaraq fəaliyyətə başlayacaqsınız.